

Günler ilk baxışdan bir-biri nə çox bənzər. Bütün davamıyyəti ilə sübh tezdən və gecənin qatı qaranlıq nadək. Səhər də, gündüz də, gecə də, qaranlıq da öz gəlisiñin və gedisiñin vaxtını heç dəyişməz.

Günəş də, yağış da, bulud da istədiyi vaxt Yer kürəsi üzərinə öz izini salar, kiminsə diktesi ilə yox. Həyatı Tanrı bəxş edər insana, elə yaşamı da o verə. Tanrıñın bəxş etdiyi həyatı insanlar dəyişdirir. Hər kəs öz yaşam tərzinə uyğun!

Müharibə sözü insan ömrünə təzadlı bir ifadədir. Müharibə sözü ölümlü bir bildirişdir. Müharibə söyü göz yaşlarını bütöv halda xəyal edən bir məhfumdur. Müharibə isə ayri-ayrı dövlətlərin, qurumların öz mənafeyini, gücünü möhkəmləndirmək, ərazini genişləndirmək, sərvət toplamaq iddialarını həyata keçirmek üçün etdiyi qan qoxulu bir hərəkətdir, savaşdır, münaqişədir; heç xoş ifadə deyil. Çünkü səslənməsində, ağ vərəqə yazılmışında belə qan qoxusu, ölüm var. Bu tarix boyu, həyat ta yaranandan belə olub, olur da...

30 ilə yaxın bir müddət keçdi. Vətən torpaqlarının işğalından, eloğularımızın isti ocağından qovulub öz vətənində didergin, köçküñ halda yaşamından. Elə siğar, ev eve yox misalının əksinə olaraq "ev evə sigaraq" yaşıdagı biz. Ancaq bu yaşam tərzi də, yadelli tapdağında

Müharibə və insanlar

olan torpaqların haləsi də, bu qanlı müharibənin şəhid ruhları, qazilərin torpağı suvarmış qanları, şikəst olmuş canları, döyücü veteranların hələ də düzəlməyən psixologiyası çox ağırdırdı vətən oğulları... O müharibəni görənləri də, onların övladlarını da. Yaşadığı həyatda hər addımda I Qarabağ müharibəsinin "yaralarını" görən və hiss edən hər bir azərbaycanlı vətəndaş, əlxüsus bu acıları hiss etməyi bacaranları!.. Onlar qıdas almaq arzusuya yaşayır, o ruhla böyüyürdülər. Ancaq illər bir-birini əvez etdikcə, BMT və MİNSK qruplarının qəbul etdiyi qərar və qətnamələrin sənəd üzərində qaldığını gördükçə nə vaxtsa qələbə qazanmaq-yağı tapdağında "inlayən" torpaqlarımızi, yağımalanan sərvətlərimizi, qurumuza utanc getirən məğlub əlkə ifadəsinin aradan qaldırılmasına inamı azalırdı. Məcburi köckünər də artıq yaşadıgi bu həyata taleyin qisməti demək isteyirdilər. Ancaq Ali Baş Komandanımız elə düşünmürdü. Qan tökülmədən ərazi bütövlüyümüzü bərpa etmek istəsə də, müharibə yolu və əlbəyaxa döyüşlərə belə torpaqlarımızı işğal dan azad etməyə hər an hazır idi. Çünkü xalqa arxalanırdı, axı onu-

komandanı xalq seçmişdi. Xalqla komandanın inamlı vəhdəti isə həmişə zəfərə, qələbəyə mayak sayilar!

Artıq danışçılar yolu ilə həll olunmayacaq bir məqam yetişmişdi... Bu məqamı isə 2016-ci ilin aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri bir daha gerçəkləşdiridə. Xalq hər an döyüşə hazır idi və komandanın əmrini gözləyirdi. Xalqın coşğu və istəyile komandanın fikirləri yekdil idi... Müharibə başladı... Qıdas müharibəsi! 2020-ci ilin 27 sentyabri Azərbaycan Ordusu zəfər uğrunda mübarizəyə başladı və Ali Baş komandanın "Dəmir yumruğunu öz gücünü elə ilk günlərdə yağı düşmənə və onun əlaltılarına hiss etdi.

Müharibə sözü nə qədər acı səslənsə belə 2020-ci ilin sentyabri ayından başlanan müharibə qıdas müharibəsi olduğuna görə insanlar qorxu hissi keçirmədən bu müharibəyə həssaslıqla yanaşdılar. 30 illik bir zaman dönümündə məğlubiyət hissələ barışmayaraq yaşayan, həmvətənlərinin qaçqın, köckünətəlli ilə tanınması və bu adla yaşıyan insanların mənəvi əzabları, yağı tapdağında olan torpaqların inili, sizili, fəryad səsi, əsirlikdə

olan həmvətənləre görə qeyret hissi, sağlamlığını itiren qazilərimiz həm də cismanı əzabları, ən ümdeşsi şəhidlərimiz narahat ruhları, torpaqlarımızdan gelən qan qoxusu insanları-xalqımızı bu müharibənin labüdüyüne səsleyirdi: Dəmir yumruğa Paşinyanın və onun "erməni" ermənilərinin çox ehtiyacı olduğunu vacibliyini hiss etdirirdi. Xalq və sərkərdə yekdil olaraq qıdas müharibəsinə başladı.

Yeniyetməsindən yaşılsına hər kəs bu müharibənin döyüscüsü olmaq üçün önə çıxdı. İnsanlarda qorxu hissi yox idi və həyəcan hissi yalnız zəfər üçün idi. Ordumuzun lazımı, müasir silahlarla təchizatı da xalqda qələbə əzmini artırırdı. Milli mənəviyyati zəngin olan Vətən oğulları hər addımda bütöv vətən uğrunda mübarizəyə qalxdı. 30 illik bir ağrı-acını 44 gün ərzində başa vurdur Ordumuz! Mübariz, Polad ruhlu gənclərimiz gözünü belə qırpmadan döyüşürdülər.

30 il ərzində qurulan möhəkəm sədd, bir qədər də köhnəmiş və pəşkəs edilən silahlar, qırılan inamlar, döyücü "mədəniyyəti"nin, əsgərlərin bir-birinə qarşı sədaqətinin olmaması da qarşı tərefin qələbə əzmini itirmişdi. Bu bizim Ordumu-

zun, xalqımızın, vətənpərvərlərimizin qələbə əzmini daha da artırırdı... Əlbəyaxa döyüşlərdə belə geri çəkilmədi oğullarımız! Füzuli, Laçın, Cəbrayıll, Xocavənd, Şuşa, Kəlbəcər... İşğalda olan ərazilərimiz uğrunda güclü döyüşlər aparıldı, zəferimiz qazanıldı. Şəhidlərimiz oldu, qazilərimiz oldu. Bu isə bildiyimiz kimi, müharibənin qanunudur. Onlar xalqın nesilbənesil yaddaşında yeni tarix yazan igidlər kimi əbedi qalacaq! Müharibə sözünü, vahiməsini aradan qaldırdı bu şəhidlərimiz-eləcə də bütün döyüşçülərimiz. Bu acılı sözə qarşı yenilməliyini, qüvvəsini nümayiş etdirdilər. Bütün çətinliklərə rəğmən xalq komandanına, komandan isə xalqına inandığı üçün noyabrın 8-i zəfər qazanıldı. Bu zəfər müharibələrdə insanların mübarizə əzmini bariz nümayiş etdirdi. Xalq qələbə sevinci yaşadı. Hazırda vandallığın izləri silinir və yeni şəhər və kəndlər, qəsəbələr yaradılır. Torpaqlar minalardan təmizləndikcə abadlıq işləri sürətlənir. İnsanlar öz doğma yuvalarına dönməyə həzırlaşır.

Müharibə sevilməz bir məhfumdur. Şair neçə də gözəl deyib: **Bəşərin qapısından
vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
yüz yanında dən düşər-
Müharibe olmasa!
Bibixanım İSAYEVA.**

Səngər generalı

İnsanlarda güvən, insanlarda inam yaratmaq üçün hansısa bie tezis yazılmaz, hansısa bir layihə çizilməz. İnsanın insana inamı qanından gelər, insanlıq hissələri canından gələr, ürəyin ən düzgün paylanmasıyla olan bu qan damarlar vasitəsilə insanı yaşatdığı kimi onun xıslətini də yazar, nə vaxtsa - gec və ya tez üzə çıxarar. Yəni, o vaxt ki, insan yetkinləşdikcə qanındaki hər "ferment" özünü yuvarlaqlaşdırır üzə çıxar. Və beləliklə də belə bir ifadə öz əksini tapar - "Genində var" və ya "Gəndən gəlmədir". Ürəyin paylaşıldığı qan gözlərə də sırayət edər, həm də daha çox. Bax, ona görə də deyərlər ki, göz ürəyin aynasıdır. Və bu ayna hansı tərəfə yönəldirilərsə, orada bir tarix yazılırlar, bir tarix yaşar. Düşünün ki, insan bir gündə nələrə baxar, nələri seyr edər?! Bax, ona görə də ən böyük yaşıçı, publisist, şairdir insan gözələri. Gözələrin yazdıgı "əsərlərse" ürəklərde yerləşər. Gözələrin cizdiyi rəsmlər də, fotoslar da onun öz aynasının arxa divarında, baxışlarının sənəzləşənə gizlənər. Demək, her insanın özündə - ürəyində və gözlərində minlərlə dastan, qalareya saxlanırlar. Sən insan qanının mücərrəd deyil, həqiqi gücüne bir bax. İnsan bədəninin ən kiçik üzvü olan ürəyin hecmə deyil, ilahi baxımdan nəhengliyinə bir bax! Kiçik bir cüt gözün sferasının mücərrəd genişiyyini bir düşün! Bütün bunları yaradan, həm də felsefi baxımdan yaradan - o uca Allahın qudrətine bax! İnsan məhfumuna nələr bəxş edib?! Nə böyük zənginlik, nə böyük ənginlik! Ən ümdesi şüur bəxş edib, şüuru qorumaq üçün gözələr görünməsə də ağıl bəxş edib. O ağılı yaşatmaq üçün isə düşünce bəxş edib. Bütün bunların hamisiniñ toplumu isə insanın insan kimi formalaşması, insanlığıdır. İnsanlıq başəri bir hissdir. Əger nə vaxtsa ona heyvanı hissələr sirayet edibse, ən azından belə hissələrin "küleyi" belə toxunubsa - gec-tezi var; qanında hiss olunacaq və bu qanla da insanın formalaşmasında öz nişanələrini biruze verəcəkdir. Bax, naqış insanlar belə formalaşır zaman-zaman... Bəzən heç özlərindən asılı olmayıraq, ən pis xəstilik kimi cövlən edər, tibbi dildə deyək: şaxələnmə verər. Ona görə də zaman üçün sağlam nəsil yetişdirmək və bu nəsillərin sağlamlığı üçün insanların qanının "sağlamlığını" nəzarətde



saxlamaq lazımdır. Lazımdır ki, sabah "saqlam əqidə və sağlam ruh" kimi ifadələri pafosla deyə bilək.

Bu gün yaşadığımız zamanın elə qəhrəmanları var ki... hər günü qəhrəmanlıq dolu, hər günü mübarizlik dolu. O qəhrəmanlar ən adı cizgiləri belə mənalıdır, həyatla, yaşımla tərzi ilə əlaqələndirir. Və beləcə insanlıq duyğuları yaranar və bu duyğular əsl insanlara "vicdan donu geyindirir".

**Eh ürək... Yox, onun nə təqsiri var,
Əsərlər üstündə yer salır insan.
Yollar silkələnər, reisler qırılar,
Bir qəlbin yükünü qatarə yiğsan.**

Bax, bu şeiri şair sanki ordu əsgəri, səngər generalı və general rütbəsinə qədər keçidiyi həyat yolunun çətinliklərinə rəğmən qələbinin yükünü qatarə yiğməyan, kiçik ölçülü, ancaq ən böyük ürək sahibi olan Polad Həşimov ayağına illər önce yazmışdır.

**Ürəklə ay doğur, günəş də batır;
Göy qopur, ildırım çaxır ürəkdə.**

**Tufan da hayqırır, sükut da yatar,
Alov da, gürşəd da yağır ürəkdə.**

Və bu alovlar Poladsız dünyamızda hər kəsin qəlbində, üreyindədir. Bu alovlar Poladın varlığını təsdiq edən yanğınlardır. Bir ildən çoxdur bu alov tüstüsüz yandırır bir şəhid anasını... O ananın ki, oğlunu soy-köküne, geninə uyğun böyüdü, xalq üçün böyüdü... Doyunca boyunu oxşaya bilmədi, doyunca əigidliyinə sevinərək səhbət edə bilmədi - böyük ürəkli oğluyla. Yüzlərlə əsgər həyatının qarantını yaşayan oğlunun ürəyində gizlənən dərd-sərəni, sırrı dünyasını öyrənə bilmədi, bölməndə oğul heç kimlə... Yüklü ürəyini yalnız özü ilə apardı, kimlərinsə ürəyini yükləməmək üçün. Kaş mən də Polad Həşimovu tanıယıdım, görəydim, danışyadım, - dedikdə, bilirsiniz onun dostlafrından bir neçəsi bir-birindən xəbərsiz mənə nə dedi? Dedilər ki, "siz bəlkə də xoşbəxt adamsınız ki, onu tanımamışınız. Çünkü onu tanışmadınız yaşamaq istəməzdiniz. Onun həyat yolunun şahidi ol-

saydırınız, niyə Polad, niyə mən yox, başqası yox, məhz Polad?! Axi o heç özü üçün yaşamadı... Onu allah qoruyurdu, neçə-neçə ölümlərdən dönmüşdü, düşmən güləsindən qorumuşdu uca Tanım! Yağış kimi yağan gülələrlətənə əsgərlərinin yanına gəlib dəstək olmuşdu... Elə sonuncu gün də... Adı, əhəmiyyətsiz sayılan bir səngərin düşmən tərəfindən yağış kimi atəşə tutulması, tövleyə bənzəyən bir blindajda məhz zabit qrupunun yerləşdiyini bilən düşmənin ara vermədən atəş açdığını görən general blindajda gələrək düşmənin atəş koordinatını öyrənib deyəcəyini söylədi. Döyüşçülərə dözumlü və güclü olmağı tapşıraraq gülə yağışında öz postuna qalxdı və "Qara qaya"dan koordinatları dəqiqləşdirmək istədi. Blindajda gözləyən, müxtəlif növ silahlardan atəşə tutulan zabitə xəttində generalın vurulduğu xəberini eşitdilər... İnanılmaz xəber idi... Ancaq fakt idi... Düşmən koordinatlarını verəcəkdi Polad. Vərəcəkdi ki, xalqın əgid, təcrübəli zabitləri, gənc əsgərləri düşmən güləsinin qurbanı olmasın, yüksəkliklər, qanuni ərazilərimiz yağı tapdağında azad olunsun. Fəqət... mənfur və satqın düşmən... Səngər generalı elə səngərdə vuruldu...

Onun fəaliyyətini öyrəndikcə, xatirələrini dinlədikcə həqiqətən də onun haqqında deyilən: onda bəşər ağılı var idi, o günəş oğlu idi, əla və ülvə sözü teriflərin, bütün təltiflərin hamisindən ən ucada dayanırdı onun adı. Elə bil o, yüksəkliyi elə yüksək yüksəklikdə dondurub ki, oradan o yana ta ölçüsüzləkdir. Orada o, sadəliyin, adılıyin ən sonuncu nöqtəsidir. O sadəlik, o adılık ucalıqdan uca olan ali fikir zirvəsidir. O zirvədə həqiqəti, ədaləti, səadəti yer üzünə səpələyən ildirimlər hazırlı durub. O zirvənin ayağında xəyanəti, cinayəti, ədavəti dəfn eyleyən sildirimlər hazırlı durub. Vəsflərə sığışmayan o sadəlik zirvəsində, o dahilik zirvəsində, o adılık zirvəsində Polad yaşar. O zirvelər qoymaz ona təltif çata, mədh çata, tərif çata. Söz donlu bu məfhumlar hamısı toplum kimi Polad adında birləşib. Sadəliyin yaddaşlarında, könüllərdə, gözönünde, həyatdağı hər anlamda ən əlçatmaz zirvesidir Polad ömrü. Polad ömrünün dünəni olub, bu günü var, sabahı da olacaq.

Şair sanki onun həyat tərzini ifadə etmişdir:

**Ölçülərə boy verməzdi əyilməzliyi,
Boz, qranit qayalarla duruşu təndi.
Göyərtdiyi ölməzliyin, yenilməzliyin,
Əkinçisi Polad idi, bari Vətəndi!**

BİBİXANIM.